

**//** Ermənistan tərəfindən bu say daha artıq ola bilər. Hər halda, ölkə hakimiyyətinə yaxın bəzi mənbələr döyüşlərdən ən azı 30 hərbcinin həlak olduğunu, çox sayda əsgərin yaralandığını bildirir". Ovqat.com xəbər verir ki, bu iddianı İtaliyanın "InsideOver" nəşrinin müəllifi Mauro Indelicato atışmanın birinci günü irəli sürüb.

"Ermənistanla Azərbaycan arasında gərginlik yenidən baş qaldırır" sərihovhəli yazının 13 iyulda dərc olunduğunu nəzərə alsaq, aydın olur ki, rəsmi İrəvana yaxın dairelərin tərəfindən media qurumuna ötürülən bu rəqəm döyüşlərin ilk gününə aiddir. Hazırda düşmənin tərəfinin itkiləri daha çox ola bilər. Ermənilərin niyə məhz Tovuz rayonundan hücumu başlatmasının səbəbinə də aydınlıq gətirən nəşr bunu həmin ərazidən boru kəmərlərinin keçməsiylə əsaslandırır. Döyüşlərin bir çox maraqlı məqamlarına işıq tutan məqaləyə tanış ola bilərsiniz.

Qafqaz regionunda, konkret



tak verib Prezident İlham Əliyevni İtaliyaya ötan ilin fevralında etdiyi səfər zamanı imzalanmış, çoxşəxli strateji tərəfdaşlığın məhkəmləndirilməsi üzrə birgə bəyanatda hər iki tərəfin müstəqilliyinə, suverenliyinə ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qarşılıqlı dəstək dövlətlərarası münasibətlərdə təcavüz hallarının yolverilməzliyi qeyd olunub. Sənəddə bildirilir ki İtaliya, Dağlıq Qarabağ münaqişəsinin Həmsinki Yekun Aktının başlıca prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipləri əsasında, BMT və ATƏT-in müvafiq sənədlərinə uyğun həll olunmasını dəstəkləyir".

Münaqişənin səbəbi

Artıq qeyd eadıldıyı kimi, bu da

## Ermənilərin gizlətdiyi itkiləri İtaliya mediası üzə çıxardı

"InsideOver" nəşri: "Tovuz döyüşlərində ilk gün ermənilər 30-dan çox itki verib"



dəsək, Ermənistan-Azərbaycan sərhəddi boyunca silahlar yenidən işə düşüb. Bu iki ölkə onilliklərdir mübahisəli Dağlıq Qarabağ bölgəsində uğurlu müharibə şəraitindədir. İllər keçməsinə baxmayaraq, problemin siyasi yolla həlli tapılmır.

Hazırda tərəflər arasında gərginlik yenidən ən yüksək həddə çatıb. Tərəflər arasında sən bələ qarşıdurma. 2016-cı ildə yaşanmış, nəticədə yüzlərlə hərbi və mülki şəxs həyatını itirmişdi. O zaman hərbi amaliyyatlar yalnız problemin sülh yolu ilə həllinə vəsaitçilik edən ATƏT-in Minsk qrupunun müdaxiləsindən sonra dayandırılmışdı. Bu gün tərəflər yeni bəhrənin aşanasındadır.

### Son saatlarda yaşananlar

İndiki vəziyyət ötan illərdə olduğundan fərqlidir. Bu dəfə gərginlik münaqişə zonası olan Dağlıq Qarabağda deyil, mübahisəli zondan uzaqda, Azərbaycanın Tovuz rayonu ilə sərhəddə yaşayır. Doğrudur, bura Ermənistan-Azərbaycan sərhədinin "qaynar nöqtə"lərindən sayılır, lakin istənilən halda, o əsas münaqişə bölgəsindən kilometrliarla uzaqda yerləşir.

Tovuz strateji mərkəzdir. Azərbaycan neftinin Avropaya daşındığı Bakı-Tbilisi-Ceyhan neft boru kəməri təbii qərin Avropaya nəqli çindəyü Bakı-Tbilisi-Erzurum boru xətti, etəcə də Bakı-Tbilisi-Qars demir yolu məhz bu rayondan ərazisindən keçir.

Hər şey bazar günü axşam

saatlarında başlayıb. Yaşanmaqda olan gərginliyin əsl səbəbi bəli olmasa da, Ermənistan və Azərbaycan hökumətləri bir-birini sərhəddə pozmaq cəhdində, hərbi təxribatlarla ittiham edir. Məlum olan odur ki, bir neçə saat ərzində tərəflər arasında şiddətli artilleriya döyüşləri baş verib. Bir neçə saat əvvəl yaralılardan biri də dünyasını dəyişib, - deyə Azərbaycan Müdafiə Nazirliyindən bildirirlər (yazı iyulun 13-də dərc olunub - müal.).

Ermənistan tərəfindən bu say daha artıq ola bilər. Hər halda, ölkə hakimiyyətinə yaxın bəzi mənbələr döyüşlərdən ən azı 30 hərbcinin həlak olduğunu, çox sayda əsgərin yaralandığını bildirir. Lakin tərəflərin nə qədər itki verdiyini dəqiq söyləmək mümkün deyil.


### Qarşılıqlı ittihamlar

Şiddətli döyüşlərin başlamasına görə, tərəflər bir-birini günahlandırır. "Erməni. tərəfin Ermənistan-Azərbaycan sərhəddi boyunca artilleriya qurğularından da istifadə etməklə hücum keçməsi təcavüz, hərbi güc tətbiq etmə aktı və novbəti təxribatdır", - deyə Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, erməni silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu ərazisindən sərhəddə keçməyə cəhd göstərib, bununla da düşməni məvqeyini bir daha ortaya qoyub. "Ermənistanın bütün sərhəd boyu tərəfdi yu təxribat bir daha sübut edir ki, Yerevan Azərbaycanla

münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil. Üstəlik, ermənilər bu təxribatı beynəlxalq ictimaiyyətin COVID-19 pandemiyası ilə mübarizə apardıyı vaxtda törədib. Baş verənlər göstərir ki, Ermənistan hökumətinin BMT baş katibinin pandemiyası ilə əlaqədar qlobal atəşkəsə çağırışını dəstəklədiyi haqda deyənlər riyakarlıqdan başqa bir şey deyil".

Ermənistanın baş naziri Nikol Paşinyan isə regionda sabitliyin pozulması və gəzənilməz nəticələrə görə məsuliyyəti Azərbaycan tərəfinin daşdıyığını bildirir.

Bəlalikə, tərəflər atəşkəsin pozulması, qarşıdurmanın qızışmasına görə məsuliyyəti bir-birinin üzərinə atır. Hələ də sənqimək bilməyən gərginlik isə onu göstərir ki, tərəflər arasında qarşıdurma hələ bir müddət davam edə bilər.



### Azərbaycanın İtaliyadakı səfirinin fikirləri

Azərbaycanın İtaliyadakı səfiri cənab Məmməd Əhmədovda isə gərginliyə görə məsuliyyəti kəmin daşdıyığını dəqiq bilir. "Ermənistanın Azərbaycanı qarşı təcavüzü 30 ildən çoxdur ki, davam edir. Ermənistan Azərbaycanı qarşı hərbi təcavüz törədib, Dağlıq Qarabağ regionuna və onun ətrafındakı 7 rayonu işğal edib. BMT Tənlişəsizlik Şurasının 822, 853, 874 və

884 saylı qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdən tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunur. Lakin Yerevan bu qətnamələrə illərdir mə-

fə toqquşmaqlar Dağlıq Qarabağ bölgəsində baş vermir. Lakin Ermənistanla Azərbaycan arasında istənilən gərginlik mənz bu bölgə uğrunda uzun müddətdir bitmək

### RITORNA LA TENSIONE TRA ARMENIA ED AZERBAIJAN

#### NOI CONTIAMO SÙ DI TE

Continua su di noi

Mauro Indelicato  
13 LUGLIO 2020

bilməyən münaqişənin nəticəsidir. Tərəflər arasında Dağlıq problemin Sovet İttifaqının qarşılaşdığından əsonra başlayıb. O dövrdə Dağlıq Qarabağda əsasən ermənilər yaşasa da, bölgə Azərbaycan Respublikasının tərkibində muxtar vilayət idi. Odur ki, Bakı bölgənin erməni icmasıını Ermənistanla birləşmək istəyinə etiraz edib. Az sonra - 1991-ci ildə bölgə özünü müstəqil elan etsə də, bu qərarı dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan tanımayıb.

Münaqişə 1992-1994-cü illərdə Dağlıq Qarabağ və ona bitişik 7 rayonu, başqa sözlə Azərbaycan ərazisinin 20%-nin İtaliyanın tərəfindən işğal olunması ilə nəticələndi. 1994-cü ildə tərəflər arasında atəşkəs sənəzi imzalandısa da, bu gündə problem siyasi həlli tapılmayıb. Azərbaycan ərazisinin 20%-ni hələ də Ermənistanın işğalı altındadır.

Tərəflər arasında sən öddə, siyasi qarşıdurma 2016-cı ildə baş vermişdi. O zaman döyüşlər 1992-ci ildən problemin həllinə vəsaitçilik edən ATƏT-in Minsk qrupunun müdaxiləsindən sonra dayandırılmışdı.

Hazırladı: KƏNAN